



Azərbaycan dünyaya  
günəş kimi doğacaq.  
**Heydər ƏLİYEV**

# Xalqın sözü haqq sözüdür

# LERİK



N<sup>o</sup> 13-14 (6014-6015)

25 avqust 2020-ci il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik

## Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti olmayıb, olmayacaq da



Şəhid ailələrinə və müharibə əlillərinə mənzil və avtomobillərin təqdimatı  
Bakı, 21 iyul 2020-ci il

Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili dayanır. Ölkəmizdə aparılan islahatların insanın sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin təmin edilməsinə istiqamətlənib. Prezident cənab İlham Əliyevin son illər imzaladığı fərman və sərəncamların əksəriyyətinin sosial xarakterli olduğu bunun bariz nümunəsidir. Şəhid ailələrinə diqqət və qayğı isə dövlət başçımızın xüsusi olaraq nəzərə alındığıdır. Dövlətimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır.

Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görüldü. 8 mindən çox şəhid ailəsi, müharibə əlilləri mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilib. Bu il 1500 şəhid ailəsi, müharibə əlilləri dövlət tərəfindən mənzillərlə təmin edilərək, özəl sektor da artıq fəaldir və il "Kapital Bank" 68 mənzil öz vəsaiti hesabına bu kateqoriyalardan olan insanlara təqdim edib, özəl şirkət - "Paşa Holding" tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilirdi və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Bu, həm ölkəmizdə vətəndaş həmrəyliyinə, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyalı olan insanlara qayğıın əlamətidir.

300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub.

Bu yaxınlarda Ermənistanın hərbi təcridatı nəticəsində şəhidlərimiz olubdur, qan tökülüb, o cümlədən mülki vətəndaş həlak olub. Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün nəmərcinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbiçilərimiz həlak olub, yaralanıb. Qısa əməliyyat nəticəsində onlarla düşmən, onların texnikası məhv edildi.

Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaz yaratmağa cəhd etdilər, bu əməlləri törədən heç bir adam məsuliyyətə qaça bilməyəcək. Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gədən vaxtda bunu etməz.

İndi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil, Azərbaycanın güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycanın iqtidarının güclü iradəsi var və ən önəmli xalqın dəstəyi var. Prezident hər gün minlərlə məktub alır, vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəylik ifadə edirlər, orduya xidmət etmək istəyirlər. Birinci gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mənzaqlarına gəlməmişdi, Prezidentin çağırışından bir həftə keçməsi əlli minə yaxın insan yazılıb.

Bizim siyasətimiz ədalətli siyasətdir.

Bizim siyasətimiz beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq.

Bu günlərdə heç vaxt olmadıq qədər - nə 1990-cı illərin əvvəllərində ki, müharibə gərdirdi, nə də başqa dövrdə, - çox güclü beynəlxalq dəstək gördük. İlk dəstək Türkiyədən gəldi. Türkiyənin Prezidenti, Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstərirlər.

Türkdillilərin Əməkdaşlıq Şurası Azərbaycanı dəstək göstərmişdir - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan. Onlar bu təşkilatın üzvləridir və Azərbaycana birmənalı dəstək göstərirlər.

Qoşulmama Hərəkatında burada 120 ölkə cəmləşir - birmənalı Azərbaycanı dəstəklədi.

57 ölkə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı dəstək oldu. Ermənistan bütün müsəlman aləminə məxsus olan ibadət yerlərini dağıdıb, məhv edir, təhqir edir. Buna görə də necə ki, biz bütün müsəlman ölkələri ilə həmrəylik, onlardan da eyni münasibət gözləyirik. Xüsusilə belə hassas günlərdə, həssas məsələlərdə ki, Ermənistan bizə hücum edib, bizim mövqelərimizi zəbt etmək istəyir, bizim hərbiçilərimizi, mülki vətəndaşlarımızı öldürüb, kəndlərimizi dağıdıb.

Azərbaycan Ermənistanın başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qadılar ki, bunları müdafiə etsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sa-

dəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi.

KTMT-nin 6 üzvündən 3-ü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdillilərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-də üzv olan Qazaxıstan və Qırğızıstan Türkdillilərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yeni, altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi.

Bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunun biz yaratmış, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanları rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaqdır. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir.

Münaqişənin yanmışıq həlli bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaqdır. Yanmışıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyini, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız işğal edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır.

Ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmalıdır və olma-yaqcaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qaydayacağıq.



## Silahlı Qüvvələrimiz hər bir vətəndaşımızın qürur mənbəyidir

Azərbaycanın Silahlı Qüvvələri dünya reytingində 50-ci pillədə qərarlaşıb. Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfidir. Bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimizin əhəmiyyətli rolu oynayıb. Bizim Silahlı Qüvvələrimizin müharibə vaxtı yaradılıb, Azərbaycan xalqı bununu fəxr edir. Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxt verilən əmri yerinə yetirməyə hazırdır.

Mübariz İbrahimov kimi, Fərid Əhmədov kimi qəhrəman oğullarımızın yolunu davamçı və torpaqlarımızı işğaldan azad edənlərin sırasına da oğullarımız girməlidir. Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan uğrunda, birliylə Azərbaycan qüvvələri ilə birləşərək qazıldı. On xət-dəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradıldı.

Eyni zamanda bu hərbi üstünlük ordumuzun şəxsi heyətinin döyüş ruhu daha da artırdı. Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan uğrunda, birliylə Azərbaycan qüvvələri ilə birləşərək qazıldı. On xət-dəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradıldı.

Eyni zamanda bu hərbi üstünlük ordumuzun şəxsi heyətinin döyüş ruhu daha da artırdı. Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan uğrunda, birliylə Azərbaycan qüvvələri ilə birləşərək qazıldı. On xət-dəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradıldı.

Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkil üçün atəşdəki hakimi yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu. Müdafiə rayonunun qorunmasının təşkil məqsədilə ərazidə qısa müddətdə mühəndis istehkam tədbirləri görüldü, postlar arasında dayanıqlı rabitə əlaqəsi quruldu, yeni sənəqlər qazıldı. On xət-dəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradıldı.

Eyni zamanda bu hərbi üstünlük ordumuzun şəxsi heyətinin döyüş ruhu daha da artırdı. Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan uğrunda, birliylə Azərbaycan qüvvələri ilə birləşərək qazıldı. On xət-dəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradıldı.

lan informasiyalara etibar etmirlər. Eyni zamanda Azərbaycan diasporu da formalaşdırılıb, dünyanın müxtəlif ölkələrində Azərbaycan haqq səsini eşidməsi üçün fəaliyyət göstərirlər.

14 iyulda Bakıda Silahlı Qüvvələr və Ali Baş Komandanın qorunmasının təşkil məqsədilə ərazidə qısa müddətdə mühəndis istehkam tədbirləri görüldü, postlar arasında dayanıqlı rabitə əlaqəsi quruldu, yeni sənəqlər qazıldı. On xət-dəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradıldı.

Eyni zamanda bu hərbi üstünlük ordumuzun şəxsi heyətinin döyüş ruhu daha da artırdı. Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan uğrunda, birliylə Azərbaycan qüvvələri ilə birləşərək qazıldı. On xət-dəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradıldı.

Eyni zamanda bu hərbi üstünlük ordumuzun şəxsi heyətinin döyüş ruhu daha da artırdı. Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan uğrunda, birliylə Azərbaycan qüvvələri ilə birləşərək qazıldı. On xət-dəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradıldı.

## Xüsusi karantin rejimi dövründə dövlət orqanlarında (qurumlarında) koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər haqqında Lerik Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 iyul 2020-ci il tarixli qərarına əsasən qəbul edilmiş "Xüsusi karantin rejimi dövründə dövlət orqanlarında (qurumlarında) koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sanitariya-epidemioloji və profilaktik Tədbirlər" in həyata keçirilməsini təmin etmək məqsədilə **Qərar alıram:**

- "Xüsusi karantin rejimi dövründə dövlət orqanlarında (qurumlarında) koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sanitariya-epidemioloji və profilaktik Tədbirlər" rəhbərlik və icra üçün qəbul edilsin.
- Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Həbib Məlikov rayon icra hakimiyyətinin inzibati binasında sanitariya-epidemioloji və profilaktik tədbirlərə nəzarət edilməsi üzrə məsul şəxs təyin edilsin.
- Lerik Rayon İcra Hakimiyyəti başçısının şəhər, kənd inzibati ərazi dairələrinə üzrə nümayəndələri nümayəndəliklərinin inzibati binalarında sanitariya-epidemioloji və profilaktik tədbirlərə nəzarət edilməsi üzrə məsul şəxslər təyin edilsin.
- Sanitariya-epidemioloji və profilaktik tədbirlərə nəzarət edilməsi üzrə məsul şəxslərə tapşırılsın ki:
  1. Inzibati binaların giriş dezinfeksiyaedici maddələrlə və temperatur ölçən qurğularla təmin edilsin;
  2. Inzibati binaya daxil olanların mütləq şəkildə dezinfeksiyaedici məhlullarla təmin edilməsi və hərəkətlərinin xüsusi cihazlarla ölçülməsi təşkil edilsin;
  3. Inzibati binanın giriş-çixış zonalarında və digər

görünən yerlərdə məarifləndirici məlumatlar eks olunsun;

- 4.4. Inzibati binaya kənar şəxslərin, o cümlədən digər orqanlardan, müəssisələrdən təşkilatlardan şəxslərin dəvət edilməsini yalnız zəruri hallarda həyata keçirilməsinə nəzarət etsin;
- 4.5. İclas, müəssisə, toplantıların yalnız telefon (selektor) rabitəsi, video qəbul, mobil telefon və internet rabitəsi vasitəsilə həyata keçirilməsinə nəzarət etsin, vətəndaşların müraciətlərinin, qəbulunun yalnız elektron video əlaqə və telefon rabitəsi vasitəsilə həyata keçirilməsini, bu məqsəddə dövlət orqanının (qurumlarının) elektron ünvanlarını və telefon əlaqə nömrələrinin müəyyən edilməsi, qaynar xətlərinin fəaliyyətini təmin olunsun;
- 4.6. Inzibati binada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən mütləq istifadə edilməsinə nəzarət olunsun və inzibati binalarda müəmmad olaraq dezinfeksiya işləri aparılaraq, dehidizlərdə dispenserlərin quraşdırılması təmin olunsun;
- 4.7. Virusla qarşı preventiv tədbirlərin görülməsi, işçilər arasında sosial məsafənin saxlanılması, şəxsi işgüzar qaydalarına riayət olunması, iş otaqlarında əra məsafəsinin saxlanılması, qrup halında toplaşmaların qadağan edilməsi, iş otaqlarının və dəhlizlərinin müəmmad olaraq havalandırılması istiqamətində tədbirlər həyata keçirilməsinə nəzarət etsin;
- 4.8. Əməkdaşların xəstəliyin əlamətləri barədə məlumatlandırılması, onların sosial məsuliyyətli davranmaları, şəxsi gigiyena qaydalarına riayət etmələri, tibbi maskalardan istifadə etmə qaydalarına riayət etmələri, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmama-

ları və xəstəliyin yayılmasının qarşısının alınmasına dəstək olacaqdır hər cür ehtiyat tədbirlərinin görülməsi istiqamətində məarifləndirici tədbirlərinin görülməsi;

- 4.9. Əməkdaşlarda koronavirus (COVID-19) infeksiyası əlamətləri olduğu hallarda zəruri və təcili təxirəsalınmaz izolyasiya tədbirləri həyata keçirilsin;
- 4.10. "Xüsusi karantin rejimi dövründə dövlət orqanlarında (qurumlarında) koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sanitariya-epidemioloji və profilaktik Tədbirlər"dən irəliləyən digər vəzifələri həyata keçirilsin.
5. Rayonda fəaliyyət göstərən dövlət orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri öz fəaliyyətlərini "Xüsusi karantin rejimi dövründə dövlət orqanlarında (qurumlarında) koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sanitariya-epidemioloji və profilaktik Tədbirlər"ə uyğun quruluşu istiqamətində zəruri tədbirlər həyata keçirilsin.
6. Sərəncamın surəti icra olunmaqdan ötrü aidiyyəti üzrə rayonda fəaliyyət göstərən dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara, şəhər (kənd) ərazi icra nümayəndələrinə göndərilsin.
7. Sərəncamın icrasına nəzarət rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Həbib Məlikova tapşırılsın.

**Rövşən Bağirov,**  
Lerik Rayon İcra Hakimiyyətinin başçısı  
21 iyul 2020-ci il

## Pandemiya dövründə ölkəmizdə bütün sosial proqramlar genişləndirilir və uğurla icra edilir



Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunmaqdadır. Koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq. Artıq üç həftədir ki, bu müsbət dinamika müşahidə edilir. İlk günlərdən, bu xəstəlik meydana çıxdıqdan dərhal sonra bütün lazımı qabaqcıl tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.

Həkimlərimizin çox böyük eməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı düşmüşdür. Bu gün 46 xəstəxanaya ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunub.

Eyni zamanda, nəzərə alsaq ki, xəstələrin sayı artmaqda idi və baxmayaraq, mövcud xəstəxanalar kifayət qədər imkanlarımızı genişləndirib, amma yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilib.

Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpyaylıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpyaylıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə verəcək. Bu da əlavə 2100 çarpyay deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri həll edildi, qısa müddət ərzində hazır vəziyyətə gətirildi.

İqtisadi və sosial məsələlər də öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülmüşdür. 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənşillərini və avtomobillərini təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin başçısı deyib: "Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq".

Pandemiya dövrü olmasına baxmayaraq, bütün sosial proqramlar kimi, bu proqram da genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. (təkcə son 20 gün ərzində 250 mənzil təqdim edildi). Digər mənzillər və fərdi evlər də ilin sonunadək verəcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.

Azərbaycanda ərazi bütövlüyü, müstəqilliyi və konstitusiyası qurulmuşun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi

qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət alır.

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib.

Ümumilikdə isə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobilini ilə təminatı həyata keçirilib.

Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli Sərəncamı ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiyası qurulmuşun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobil AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərin təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla bu məqsədlə Prezidentin əhəmiyyətli fərdi 2 milyon 878 min 20 manat ayrılmış tapşırıqlı.

Şəhid ailələrinin Prezidentin aylıq təqaüdü ilə təminat olunur. Bu təqaüd 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ümumən, ötən dövrdə bu təqaüdü məbləği 3 dəfə artırılıb.

Şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşadək) uşaqlarının hər birinə (ailə başçısını itirməyə görə aylıq əmək pensiyası almadıq halda) aylıq sosial müavinət də ödənilir. Şəhid vərsələrinə birləşmiş ödəmə (11 min manat) proqramı artıq 100 faizə yaxın icra olunub. 12281 şəhid hərbi qulluqçusuna və şəhid polisin 18 mindən çox vərsəsinə ödəmə ilə təminat edilir.

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlilləri övladlarının respublikamızın ali təhsil müəssisələrində və orta ixtisas təhsil müəssisələrində ödənilən əsaslı təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.

2 milyon şəxsə sosial ödənişinin davamlılığı təmin edilmişdir. 6 ayda ötən illə müqayisədə əhaliyə 590 milyon manat (27%) çox vəsait ödənilmişdir. 1 aprel tarixi ilə müqayisədə 15 min ailə artaraq 85 min ailəyə (və ya 350 min şəxs) ünvanlı dövlət sosial yardımı verilmişdir. Aylıq orta məbləğ 225 manatdır. 15 mindən çox 65 yaşdan yuxarı tənha və əlil şəxsə evində sosial xidmət göstərilmişdir. Sosial xidmət müəssisələrində 1000-dək şəxsə stasionar xidmət göstərilir.

Müddəti bitən əlilliyi olan şəxslər, işsizlikdən siqorta alanlar, peşə hazırlığına cəlb olunanlar üçün (cəmi 16 min nəfər) ödəniş 2 aylıq uzadılmışdır. Əhaliyə güzəştli elektrik enerjisi limiti aprel-may aylarında aylıq 100 kvts. həcmində artırılmışdır.

Məşğulluq və sosial rifahə dəstək tədbirləri

ləri təqribən 5 milyon nəfəri əhatə edir: Dövlət sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratdı ki, biz neinki özümlü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təminat edək. Bizim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranıb, 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir;

Ölkəmizdə qazlaşdırma 96 faizə çatıb. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir;

Nəqliyyat infrastrukturunu böyük dərəcədə müasirləşdirib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, demir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir;

Tabii ki, bu infrastruktur layihələri arasında icməli su və meliorasiya layihələri öz yerini tapırdı. 2004-cü ildə Azərbaycanda icməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıb. Bakı şəhərində icməli suyu davamlı şəkildə alan əhəlinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıb. Regionlarda isə əhəlinin icməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir;

Azərbaycanda icməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır;



## Ölkəmizdə bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir

Ölkəmizdə bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edir;

Enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratdı ki, biz neinki özümlü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təminat edək. Bizim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranıb, 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir;

Ölkəmizdə qazlaşdırma 96 faizə çatıb. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir;

Nəqliyyat infrastrukturunu böyük dərəcədə müasirləşdirib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, demir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir;

Tabii ki, bu infrastruktur layihələri arasında icməli su və meliorasiya layihələri öz yerini tapırdı. 2004-cü ildə Azərbaycanda icməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıb. Bakı şəhərində icməli suyu davamlı şəkildə alan əhəlinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıb. Regionlarda isə əhəlinin icməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir;

Azərbaycanda icməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır;

Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onları arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir;

Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Buradan su təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir;

Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir;

Şəmkiçay su anbarı əhəmiyyətlidir, anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır;

Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir;

Keçən il yaşanan quraqlıq onu göstərdi ki, böhranlı vəziyyətdə ne etməyin lazımı olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər;

Su həyat deməkdir. İlk növbədə, insanlara sağlamlığı böyük dərəcədə təmiz icməli sudan asılıdır. Su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Xərclərə nəzarət çox aşağı səviyyədədir;

Suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə nə qədər böyük ziyan vurur. Taxılqılıqda və pambıqçılıqda məhsuldarlığı daha yüksək olmalıdır;

Suya qənaət olunmalıdır, xarici mütəxəssislər cəlb edilməlidir. Bütün bu qanunsuz qorşulmalar tezliklə aradan qaldırılmalıdır. Yerli və mərkəzi icra orqanları, lazımı gələrsə, hüquq mühafizə orqanları bu işlərə cəlb edilməlidir;

İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şüurlənir;

İcməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulur. İndi müasir texnologiyalar var. Həmin borulardan istifadə müddətinin uzadılması üçün yeni texnologiyalar var, onlardan istifadə etmək lazımdır;

22 kanalın yenidən qurulması nəzərdə tutulur. Bunun nəticəsində təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatını tam həll edəcək;

Su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə ailələr mütləq iştirak etməlidirlər. Bu işlər ekolojiyaya üzrə mütəxəssislər mütləq cəlb olunmalıdır;

Su işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənməlidir. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum var - "Azərsu", "Meliorasiya və Su Təsərrüfatı" Sahmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Tabii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlarla bundan sonra geniş işləməyə, ailələr, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər həll olunsun.

## mediapost.az saytında "İcra Hakimiyyəti" 1 manatlıq" şirkətə milyonluq tender verdi" başlıqla yayılan məqalədə yazılanlar həqiqəti əks etdirmir



"Elnur-2" Universal İstehsalat Kommersiya şirkəti 11.02.1994-cü ildə rəsmi dövlət qeydiyyatına alınmışdır. Hal-hazırda 26 ildən yuxarıdır.

ndir ki, fəaliyyət göstərir. Şirkətin son bir ildəki bank dövrüviyyəsi barədə rəsmi məlumat əsasən 6 milyondan yuxarı USD ilə debet dövrüviyyəsi mövcud olmuşdur. Bundan əlavə Azərbaycan Respublikası "Sətinmələr haqqında" Qanununa əsasən 05 avqust 2020-ci il tarixində Lerik Rayon İcra Hakimiyyəti tərəfindən "Lerik şəhərinin avtomobil yollarının əsaslı təmiri" və Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən "Lerik şəhərində abadlaşdırma işlərinin yerinə yetirilməsi" ilə əlaqədar keçirilən açığ tender prosedürə tam elektronlaşdırılmış qaydada aparılmışdır. Prosedürə qatılan

hansı bir kənarlaşma olmadığı üçün proseslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən dayandırılmışdır. Şirkətin tender təklifinin zamanatını təqdim etməsi yazılan məlumatı tamamilə əsassız olduğunu göstərir ki, bu da tender prosedürünün keçirilməsi üçün əsas meyarlardan biridir. Şirkətin maddi-texniki bazasına və ixtisas uyğunluğuna nəzər saldıqda görürük ki, şirkət tamamilə ixtisaslaşmış və kifayət qədər təcrübəli olan şirkətdir. İşçi sayı, balansda olan texnikaların mövcudluğu və təqdim etdiyi sənədlərin doğruluğu şirkətə müqavilə bağlamağa əsas verir.

Lerik Rayon İcra Hakimiyyəti

## Ermənistanın silahlanması region üçün ciddi təhlükə mənbəyidir

Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir.

Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxstan, Qırğızstan və Tacikistan ilə inkişaf etdirməyə çalışır.

Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb.

Almaniya fəaliyyət göstərən "Bonn International Center for Conversion" (BICC) təşkilatının hazırladığı "Global Militarisation Index" məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Məruzə hazırlanarkən, əhəlinin hər min nəfərinə düşən hərbi sayı, Avrutin Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, sahilye xərcləri, ordunun sayı tərkibi və ağır silahların sayı nəzərə alınır.

Ermənistan rəhbərliyinin Azərbaycanla sərhədə hərbi tənxiyə əvəzləndirilməsinə hazırladığını göstərən faktlardan biri odur ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistan Serbiyadan çox sayda silah-sursat, o cümlədən miniatür və müxtəlif kalibrli döyüş sursatı göndərib.

Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmaqla və birmənalı olmayan reaksiyalara səbəb oldu. Başqa cür ola bilməzdi. Həqiqətən də, çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrad humanitar yardım göndərdi. Bundan əlavə, Azərbaycan Kosovo-nun müstəqilliyini tanımaq və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib.

Bu faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası özünü çox gözəlmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinovici Belqradın Ermənistan böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakterli daşınan qeyri-dost addımının Azərbaycan xalqına və rəhbərliyində dərin təəsüf doğurduğunu bildirilib.

Serbiyanın Ticarət və Telekomunikasiya naziri Rasim Ljajic bildirdi ki, Bakinin bəyənəlxalq təşkilatlardakı səsi Serbiya üçün olduqca vacibdir. Biz indiki Azərbaycan hakimiyyətinin nümayəndələriylə danışmalı və bu vəziyyətin hər hansı bir şəkildə əlaqələrimizə xələl gətirməsinə imkan verməməliyik, əlimdən gələni etməliyik ki, gələcəkdə bənzər hallara yol verilməsin.



Rusiya Ermənistanı satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır ki, bu da Ermənistan olduqca ucuz başa gəlir. Rusiyanın Ermənistanı hansı əsaslarla silah satdığı məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin KİV-də heç bir məlumat rast gəlinir.

Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiq Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın tənxiyə nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəsüf hissi keçirdiyini bildirib, vəziyyətin aradılmasını ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndərəcəyini qeyd edib. Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Nebojša Stefanoviç Azərbaycanı ziyarət edib. O, jurnalistlərə deyib ki, mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəs pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-ə qədər Rusiyadan Ermənistanı təyyarə ilə 7 reys silah daşınıb.

Gürcüstan silahların özünün hava sərhəddən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minovod-Aktay-Türkmenbaşı-Novşer-Rəşt-Mehri-Irevan olmaqda 3 xarici ölkə üzərindən daşınıb.

Qeyd edək ki, bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Azərbaycanca düşmənlər Ermənistanı gəndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər.

Son günlərdə Rusiya Ermənistanı xeyli silah verib. Bu silahlara radio elektron mübarizə vasitələrindən "Krasuxa", "Avtoqaza", "Nebo-M" daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını "söndürmək", dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistanı daşınan hərbi təyinatlı yüklinin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

## Lerik Rayon İcra Hakimiyyətində rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələri və qərargahın üzvləri ilə videokonfrans keçirilmişdir



Videokonfrans vasitəsi ilə keçirilən müşavirədə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov 08 avqust 2020-ci il tarixdə Prezident cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirilmiş iclasda koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitariya-epidemioloji vəziyyət müzakirə edilmiş və rayon icra hakimiyyəti başçılığında əhali arasında yoluxmanın qarşısının alınması üçün qarşıda duran vəzifələrlə bağlı verilən tapşırıq və tövsiyələri diqqətə çatdırıldı. Bildirdi ki, son aylarda respublikada yoluxma halları azalsa da avqust ayının əvvəllərində rayonumuzda bir neçə yoluxma olmuş və bu bizi çox narahat edir. Konfransda iştirak edən idarə müəssisə və təşkilat



rəhbərləri, ərazi icra nümayəndələri hamı bir nəfər kimi Operativ Qərargahın tövsiyələrinə əməl etməli, əməkdaşlarınız qaydalarına riayət etməklə nümunə göstərməlidirlər. Əhali arasında maarifləndirmə işini daha da genişləndirərək qoruyucu vasitələrdən istifadə etməklə ictimai yerlərdə, idarə, müəssisə və təşkilatlarda, işə obyektlərində, dükən və mağazalarda, küçə və meydanlarda xalqımızı bu belədən xilas edə bilərik. Bundan ötrü də ərazi icra nümayəndələri mütəmadi reydlər təşkil etməli, Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq rayon icra hakimiyyəti başçısı yanında qərargah üzvlərinin iştirakı ilə qida məhsullarının ticarəti ilə məşğul olan marketlərdə, ictimai-işə obyektlərində və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparmalıdır.

Müşavirədə qərargahın sədri R.Bağırov karantin dövründə rayonda görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məlumat verdi.

Sonda rayon icra hakimiyyətinin başçısı qərargah üzvlərinə əhali arasında, fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbərləri ilə sosial izolyasiya və şəxsi gigiyena tədbirlərinə riayət olunması barədə maarifləndirici işlərin, eləcə də rayon ərazisində çoxmənzilli yaşayış binalarında və onların həyətlərində, küçə və yollarda, qeyri-yaşayış obyektlərində, avtomobil dayanacaqalarında, ödəniş terminaları və bankomatlarda dezinfeksiya işlərinin və profilaktik tədbirlərin

da davam etdirilməsinə dair müvafiq tapşırıqlarını verdi. Rayonumuzda koronavirus infeksiyasına yoluxmuş halların azalması və nəzarət altına müalicə alan 9 vətəndaşın olduğunu qeyd edən icra hakimiyyəti başçısı həmin vətəndaşların və onların ailə üzvlərinin tam izolyasiya edilməsini, ərazi icra nümayəndələri, polis əməkdaşları və mobil qrup üzvləri tərəfindən daim nəzarətdə saxlanılmasını, onlarla gün ərzində ən azı 4-5 dəfə telefon əlaqəsi saxlanılmaqla, evlərini tərk etməmələri üçün lazımı ehtiyaclarının mobil qruplar vasitəsi

## Vüqarlı insan görəndə



Onun mərhum atası hazırda nəşr olunan "Lerik" qəzetinin məsul redaktorlarından biri olmuş, mənalı həyatının böyük bir hissəsi pedaqoji sahə ilə bağlı olmuşdur. Övladlarının ali təhsil almasına nail olmuşdur. Onlardan biri də Vüqar Mirzəyevdir. Adı kimi sözü, əməli, şəxsiyyəti də vüqarlıdır. Ötən illər onun həyatında yaddaqalan izlər buraxmış, onun hörmət və nüfuzunu artırmışdır.

Vüqar Mirzəyev Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının fəxrlənə diplomu ilə bitirərək alim-aqronom ixtisasına iyiyəlmişdir. Vaqif adına sovxozda, üzümçülük təsərrüfatında, üzüm emalı zavodunda fəhlə işləməklə zəhmətini dadını duymuşdur. Ali təhsil aldıqdan sonra Lerik Rayon Aqrorkombinatında aparıcı aqronom, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lerik rayon şöbəsində I dərəcəli mütəxəssis işləmişdir. Sonra Vüqar Mirzəyev irəliləyərək Lerik RH başçısı aparatında məsləhətçi, baş məsləhət-

çi işləmişdir. Hazırda Lerik RH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdiri vəzifəsindədir.

Bəzən ələ insanları, vəzifə sahibləri var ki, onların haqqında danışanda sıxılıq, çünki onların əməli ilə şəxsiyyəti arasında fərqi görürük, ictimai rəy və beələrinin əksinə olur. Vüqar Mirzəyev isə bütün bunların əksinə, şəxsiyyət-

cə bütöv adamdır, hər cür müsbət insani keyfiyyətləri özündə birləşdirir, həyatını xalqın rifahının yüksəldilməsinə, iqtisadi tərəqqiyə həsr etmişdir. O, həmişə işinə məsuliyyətlə yanaşır, daim müasir tələblərə uyğun olaraq axtarılar, iqtisadi təhlillər aparır, səbəb və nəticə arasındakı əlaqələri, yeni islahatların proqnozlarını araşdırır. Müsbət nəticələr onu ne qədər sevindirirsə, problemlər bir o qədər onu narahat edir. Həyat inkişafda olduğu kimi insan da, onun düşüncələri də daim tərəqqi edir. Vüqar Mirzəyev fərəh hissi keçirir ki, rayonun ümumi inkişafında, tərəqqisində onun da, həmkarlarının da payı var. Prezidentin sərəncamı ilə bu il Vüqar Mirzəyev "Dövlət qulluğunda fərqlənməyə görə" medali ilə təltif edilmişdir. Şübhə yox ki, onun əməlinə verilən layiqli mükafatdır. Ən böyük mükafat isə dövlətə, vətənə, xalqa təmənnasız qulluğa verilən mükafat deyilməyirmi?

"Lerik"


## ONU HAMI XATIRLAYIR

Onu hamı cəngəvar, təşkilatçı, prinsipial, vəzifəsini bacarıqla yerinə yetirən rəhbər kadr kimi tanıyırdı. El-oba təssübbəki olmaqla yanaşı, Lerikin ümumi inkişafı, sosial-iqtisadi tərəqqisi, ziyalı potensialının yetişməsi üçün var gücünü əsirgəməyib. Lerik rayon Partiya Komitəsinin birinci katibi işləyərək onun geridə qalmış Lerik rayonu üçün nələr etdiyi həmişə xatırlanır. 70-ci illərdən sonrakı dövrlərdə Lerik qəsəbəsinin yaşınada qalib çıxaraq dalbadal bayraqlara layiq görülməsi, kənd təsərrüfatının inkişaf etməsi, təhsildə, mədəniyyətdə geriliyə son qoyulması buna sübutdur.

Yaşın arif oxucu anladığı ki, söhbət kimdən gedir. Babalı Məmiş oğlu Ağayev rayona rəhbərlik etmək üçün kifayət qədər təcrübəli, təşkilatçı, bilikli kadr idi. Şübhəsiz ki, bizim hər birimizin böyük, kiçik nöqsanları olduğu kimi onun da səhvləri var idi. Gördüyü işlərin qarşılığında bu nöqsanları başlatmaq olar. Qısası da olsa Babalı Ağayev ömrü yoluna ekskurs edərkən, onu da qeyd edərkən, Lerik rayonunun iki dəfə rəhbərlik etmiş, gücünü, enerjisini, bacarığını dağ rayonunun inkişafına sərf etmiş bir insanı unutmamaq haqqımız yoxdur.

Bəli, bəzi yazılarımız hər kəsdən yazır, təbliğ edir, kitab dərc etdirirlər. Lakin, Ali Sovetnin deputatı olmuş, xidmətləri üç ordanə, medallara layiq görülmüş Babalı Ağayev nədənsə unudulmuşdur. Əzizlərdən bu laqəydləndən, şəxsi ambisiyalardan başqa bir şey deyil. Kim nəyə qadirdirsə, iz qoyubsa daima xatırlanacaq, onu unutmamaq ədalət-sizlikdir.

Babalı Ağayev 1932-ci ildə Zərinqala kəndində dünyaya gəlmişdir. İndi həmin kənd xatirələrdə qalır. Lakin məşhur Zərinqala suyu-



nun tayı-bərabəri yoxdur. Bulağın ətrafı həmişə qonaq-qaralır, suyu şəfa mənbəyidir. Təbiəti, nəbatəti də bu qəbiləyəndir.

Orta məktəbi bitirdikdən sonra gənc Babalı öz arzusuna qovuşmaq üçün Bakıya getmiş, çətin imtahan sınaqlarına sinə gəlmiş, 1955-ci ildə insitutunu bitirmişdir. Elə həmin ildə Puşkin (indiki Bilesuvar) rayonunun Ağalığkənd orta məktəbinə dərs hissə müdiri təyin edilmişdir. Həmin rayonda 7 il dərs demiş, sonra təqribən 2 il həmin rayonda internat məktəbinə rəhbərlik etmişdir.

1965-ci ildən başlayaraq Babalı Ağayev Puşkin RPK-nin 2-ci katibi seçilmişdir. İki il Moskva Ali Partiya Məktəbində oxumuşdur. O, Azərbaycana qayıdıandan sonra Kürdəmir rayon ZDS İcraçey Komitəsinin sədri vəzifəsinə irəliləyərək, özünü bacarıqlı rəhbər kimi göstərmişdir. 1970-ci ildə həm Babalı Ağayevin, həm də Lerik əhalisinin həyatında yeni mərhələ başlanıb.

Azərbaycana rəhbərlik edən Heydər Əliyev Respublikanı geridə qalmış ağır ölkədən sənaye ölkəsi-

nə çevirməyə çalışırdı. Lerik rayonu da inkişaf etməyə başladı. Babalı müəllimin təşkilatçılığı ilə istisadi və sosial sahədə canlanma hissə olunurdu. Azərbaycana rəhbərlik edən Heydər Əliyevin sərəncamı ilə akademik Həsən Əliyev dağ rayonlarının iqtisadiyyatını qaldırmaq üçün Lerik münib torpaqlarında üzümçülüğün inkişaf etdirilməsini zəruri hesab etdi. Züvənd adlı ərazidə badam bağları salındı, meyvəçilik inkişaf etdirildi, burada müasir heyvandarlıq kompleksi tikilib istifadəyə verildi. "Sosialist Kubası" sovxozu keçmiş ittifaqda məşhur oldu. Məktəblər, xəstəxanalar tikildi, yollar çəkildi, digər sosial obyektlər ucaldıldı, bu inkişafda Babalı Ağayev özünəməxsus əməyi oldu. İnsanlar təkcə maddi inkişafı hiss etmədilər, məənvi sərvətlərə də sahib oldular. Ümumilikdə Lerik inkişaf yoluma çıxdı.

Babalı Ağayev bir deputat kimi də seçkilərdə etimadı doğrultmuşdu. O, Azərbaycan KP Təftiş komissiyasının üzvü, Ali Çarçın Azərbaycan SSR-nin Ali Sovetinin deputatı seçilmişdir. Xalq əlçəsinin təklifləri həyata vəsiqə almış, o, ali qanunvericilik orqanlarında rayonumuzu layiqincə təmsil etmişdir.

Babalı Ağayevin xalq qarşısındakı xidmətlərini dövlətimiz layiqincə qiymətləndirmişdir. O, iki Qırmızı Əmək Bayrağı ordanı, "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. Təltifi, mükafatı ikinci dərəcəli əmil sayan Babalı Ağayev əsas vəzifəni xalqa xidmətdə göstərirdi. Bundan üstün heç nə ola bilməz.

Babalı Ağayev 2019-cu il avqustun 10-da 87 yaşında vəfat etdi. Onu Binə qəsəbəsindəki məzarlıqda dəfn etdilər. Xatirəsi onu tanıyanların qəlbində yaşayır.

İdris Müttəlimoğlu

## Yolunuz açıq olsun!



Dünyada yollar çoxdur. Bu çoxluğun içərisində vətən yollarına, doğma yollara, bizi istədiyimiz yere aparıb-gətirən, istəklərimizi yerinə yetirən yollara çatan yol yoxdur. Bu mənada bizə doğma yollar bizə daha əziz və gərəkli.

Son on ildə cənab Prezident, hamımızın sevimsiz İlham Əliyevin rəhbərliyi diqqət və qayğısı sayəsində Lerikin yolları yenidən qurulub. Müstəqillikdən əvvəlki dövərdə həmişə yaxşı və rahat yolların həsrətini çəkirdik. Qışda və payızda camaat zülm çəkirdi. Onların şikayətlərini eşitmirdilər. Azadlıq günəşi ölkəmizdə doğandan bəri yolların sahibi tapıldı. Azərbaycanın hər yerində olduğu kimi, Lerik rayonunda da yeni infrastruktur layihələri həyata keçirilməyə başlandı. Bu özünü rayondaxili yolların, eləcə də Lerik-Lənkeran yolunun yenidən qurulmasında özünü göstərdi. Qəzəti-



mizin ötən saylarında bu barədə etirafı məlumat vermişik. Yenidən çəkilən yol, süni qurğular, körpülər tikilən, asfalt-beton ör-



hissəsində sürüşmələr, çökmələr, asfalt-beton örtüyünün dağılması baş vermişdir. 52 nömrəli Yol İstismarı MMC-nin yol işçiləri həmin yolun cari təmir hesabına dağılmış asfalt örtüyünü bərpa edir, çalaların yaratdığı narahatlığı aradan qaldırır, sürüşən yerləri əvvəlki görkəmə gətirirlər. Bu məqsədlə Ağçay-Çeman arasındakı 7 kilometrə qədər yolda 750 ton asfalt-dan istifadə edilmişdir. Bu işdə fəhlə, mühəndis-texniki işçilər, sürücülər fəallıq göstərirlər.

50-ci kilometr - Şindəduvan arasındakı yolun da təmirə ciddi ehtiyacı vardır. Xüsusilə də Əliabad kəndinin yaxınlığından keçən yolun sürüşməyə məruz qalması ciddi narahatlıq doğurur. Yəqin ki, bu qeydlərimiz həmin yolun bərpasına, çəkilən zəhmətin hədəfə getməsinə səbəb olacaq.

tüklə təmin edilən 50-ci kilometr - Şindəduvan-Xanəqah avtomobil yolu əhalinin razılığına səbəb oldu. Təbii eroziya nəticəsində yolun bezi yataq

"Lerik"

## Paşinyanın babası faşistlərə xidmət edib

Ermenistanın baş naziri Nikol Paşinyanın babası Nikolay Vartanoviç Paşinyanın faşistlərə xidmət etməsi, onun SSRİ-yə qarşı vuruşması heç də təəccüblü görünməyir. Ermenilərin hər birinin xəmiri xəyanətdən yoğrulub, xəyanət onların qanındadır. Xəyanətkar baba sovet əsgərlərini öldürüb, azərbaycanlıya, gürcüyə, yəhudiyyə, rusa güllə atıb, faşistlərə yardımçı üçün qan töküüb. Mətbuatda, sosial şəbəkələrdə, Prezidentin sərrast çıxışlarında müxtəlif millətlərdən olan insanlara qarşı törədilən bəşəri cinayətlərdə, soyqırımında iştirak etmiş erməni əsilli faşist cəlladları Qaregin Nijdenin xəyanətliyi kifayət qədər ifşa olunub. Hələ utanmaz-utanmaz faşist cəlladına heykəl də

qoyulub. O qəhrəmanlıq simvolu deyil, xəyanətin simvoludur. Erməni saxtakarlığına, yalan üzərində qurulan tarixi Ermenistanın baş naziri Nikol Paşinyanın riyakarcasına imza atıb. O, 9 May - Qələbə Günündə sosial şəbəkəsindəki səhifəsində İkinci Dünya Müharibəsində iştirak etmiş babasını qəhrəman elan etmək istəyib. Ancaq bu sərəmsə niyyəti boşa çıxıb və nifrətə qarşılanıb. Nikol Paşinyanın xəstə taxeyyülünün bu son məhsulu Qarabağ məsələsi ilə bağlı verdiyi bəyanatlarına, faşist cəllad Qaregin Ter-Arutunyanı müdafiə etməsinin, azərbaycanlılara qarşı soyqırım törətməsi erməniləri qəhrəman kimi qələmə verməsinin davamı oldu.

2019-cu il oktyabrın 4-də Türk-

menistanın paytaxtı Ağqabab şəhərində MDB Dövlət Başçılar Şurasının iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini diqqətə çatdıraraq demiş ki, Ermənistanın baş nazirinin babasının Qaregin Nijdenin faşistlər tərəfindən Sovet İttifaqına, sülhə, əmin-amanlığa qarşı döyüşməsi faktı ermənilərin milli xislətinin, irsi əlamətlərinin növbəti nümunəsidir.

Nikol Paşinyan həmişə faşist Nijdeni beynəlxalq tədbirlərdə ermənilərin xilaskarı adlandırır. Lakin bu faşistin insanları qəz sobalarnada yandırması, bir faşistdən daha artıq faşist olması, ən dəhşətli erməni dövlətinin buna ad abidə ucaltması bütün müharibə qurbanlarının xatirəsinə hörmətsizlik, qalib gələn dövlətlərə, xüsusilə də Rusiyaya qarşı təbiiyəsizlik kimi izah edilir. Paşinyanın babasının faşistlərə bir olması Rusiyanın əleyhinədir. Rusiya Paşinyanı xoşlamır və çalışır ki, onun daxildə reytinginə zərbə vursun.

Nijdi və Nikolay Vartanoviç Paşinyanın, Dronun qəhrəmanı kimi təqdim edilməsi təcavüzkar Ermənistanın simasını göstərir. Nikol Paşinyanın Dağlıq Qarabağ işğal altında saxlanması yolunda cəhdləri əbəddir. Azərbaycan cavab verməyə qadirdir və o günə çox qalmayıb.

Əkrəm Abdullayev, Respublika Əfqanıstan Veteranları Şurası Lerik



## Sazın və sözün seyrində



Azərbaycan şifahi xalq ədəbiyyatında xüsusi çəkiyə malik olan aşiq sənətinin yaradıcısı.

Həmişə işinə yaradıcılıqla yanaşır, onun rəh-

berliyi ilə mahnı və rəqs kollektivləri yaranır, həmişə kənd adamlarına, xidmətlə seçilir, soraqı zəhmət meydanlarından, folklor müsabiqələrindən, el şənliklərindən gəlir. Bu illər ərzində Aşiq Tarverdi Ağaoğlu öz üzərində mükəmməl çalışmış, mahir aşiq sənəti bilicisinə çevrilmiş, sevib-seçilmiş, hörmət-izzət sahibi olmuşdur.

Aşiq Tarverdi kəndin, rayonun, respublikanın mədəni-kültür tədbirlərində rəhbərlik etdiyi "Rəffe" rəqs kollektivi ilə çıxış edir. O, "Rəffe" Xalq kollektivi ilə birlikdə Azərbaycanı bir sıra xarici ölkələrdə təmsil edib. Azasıy xalqların folklor festivalında birinci dərəcəli diploma layiq görüldü. Onun perertuunda aşiq mahnıları, qədim musiqi ifaçılığı böyük yer tutur, şeir deməyi, rəqs etməyi, meydan tamaşalarına maraq göstərməyi xüsusi maraq doğurur. Aşiq Ağavərdinin təşəbbüsü ilə 319 səhifədən ibarət "Sazın və sözün seyrində" adlı aşiq sənəti nümunələrindən ibarət seçmələr toplusu işıq üzə gürüb.

Aşiq Tarverdi Ağaoğlu 70 yaşını yola saldı. Biz ona cənsəqligi və uzun ömür, yeni yaradıcılıq uğurları arzulayırıq.

"Lerik"

## Təbrik edirik!



Cəmsid Mahəbbət oğlu İbadov uzun müddətdir ki, Lerikdə mədəniyyət sahəsində çalışır. Lerik Dövlət Rəsm Qalereyasının əməkdaşı olmasına baxmayaraq, onu rayonumuzun bütün mə-

dəniyyət müəssisələrinin tədbirlərində, yubiley və yaradıcılıq gecələrində, el şənliklərində, televiziya çəkilişlərində həmişə bacarıqlı operator kimi görünür. Onun çəkdiyi videoları Lerik mütəxəssis tarixini yaddaşlarda yaşadır.

Cəmsid İbadov rayonumuzun ictimai, sosial və mədəni həyatında xüsusilə seçilən fəallardan biridir. Məhz bu fəallığın nəticəsidir ki, o, ötən il Mədəniyyət Nazirliyinin dəstəyi ilə Lerikdə keçirilən "Bölgələrdən bölgələrə" yaradıcılıq festivalında fəal iştirakına görə rayon İcra Hakimiyyəti tərəfindən diplomla təltif edilmişdir.

Bu günlərdə Cəmsid İbadovun 45 yaşını tamam oldu. Rayonumuzun çoxsaylı mədəniyyət işçiləri onu doğum günü münasibətilə təbrik edir, ona yaradıcılıq uğurları arzulayırlar!



Malik Xosrovov. Yəqin ki, bu adı tanımayan yoxdur. O, öz sadəliyi, təvazükarlığı, vəzifə borcunu ləyaqətlə yerinə yetirməsi, necəliyi və dostluğa sədəqəti ilə insanları qəlbə nə yol tapıb.

Ad gününü münasibətilə dostları Maliki təbrik edir, ona bərkətlilə ömür, cənsəqligi arzu edirlər. Ad gününü mübarək!

Halal, saf zəhmətlə ucalsınız siz, Əməyin nur saçır, polisim mənim!

Yüksəkdir amalı, dağlardan uca, Xalqa xidmətdədir, yatmır dayanca. Qoruyur qanunu ömür boyunca, Xalqına əzizsən, polisim mənim!

Ədalət nur saçır onun üzündə, Düzlük, haqiqət var hər bir sözündə. Ucalır zəhmətlə xalqın gözündə, Qoruyur yurdumu polisim mənim.

Amalı, məqsədi günəşdən təmiz, Qoruyur yurdumu mərd polisimiz. Adıyla bağlıdır yüksəlişimiz, İşində ustadır polisim mənim.

Fədakar həkimlə durub yanaşı, Çalışır, vurur COVID-ə qarşı. Qoruyur COVID-dən hər vətəndaşı, Andına sadıqdır polisim mənim.

Zəhmətlə ucaldır peşə-sənəti, İnamla qoruyur bizim dövləti. Qazanıb o, xalqdan böyük hörməti, Qoruyur yurdumu, polisim mənim.

Ömür bəxş edirsən əllərinlə sən, O, ömür bəxş edən əllər əhsən! Söən ümidləri dilçəldən sənənsən, Çalışan əllərin var olsun, həkim!

Siz olan məkanda dörd-bəla qaçır, Zəhmətin yurduma daim nur saçır. Sizə alqış desəm hamı bəyənər, Yaşadan əllərin var olsun, həkim.

Amansız kovidlə sən döyüşürsən, İgidsən, qorxmazsan, sən qəhrəmansən. COVID-i susdurub meğlub edirsən, Döyüşən əllərin var olsun, həkim.

Ən böyük şəfəsən xəstəyə özün, Xəstəyə dərməndir zərərindən, sözün. Dedim qəm çəkəməsin, parınsın üzün, Yaşadan əllərin var olsun, həkim!

**Qoruyur yurdumu polisim mənim!**  
**Fədakar polis işçilərimizin yorulmaz fəaliyyətinə həsr edirik.**

Peşəsi ləkəsiz, güzgüden təmiz, Zəhmətin böyükdür, bir ümman, dəniz.

**Murad Əli Hüseynov,**  
Bradi kəndi



**Əllərin var olsun, həkim!**  
**Bütün dünyanı sırsızdan, gözəgörünməz düşməni COVID-19-la mübarizə aparan Azərbaycan həkimlərinin qəhrəman mübarizəsinə həsr edirik.**

Halal zəhmətdən almısan dəyər, Mən sızdən yazmasam qələm inciyər. Sizə alqış desəm hamı bəyənər, Yaşadan əllərin var olsun, həkim!

Dayanıb ölümlə bu gün üz-üzə, Ömür calayırısan sən ömrümüzə. Tanrı qüvvət versin əllərinizə, Qoruyan əllərin var olsun, həkim!

## Taxıl bolluğu yüksək rifah deməkdir



Aqillər yaxşı deyiblər ki, taxıl bol olarsa basılmaz vətən. Taxıl bütün nemətlərin başı, çörək gözələrimizin nuru, yaxşı firavan deməkdir. Bəs taxılıqla hansı yeniliklər var? Bu sualda Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mahmud Zahidov belə cavab verir:

- Rayonumuzda taxılıqlığa xüsusi diqqət göstərilir. 2805,5 hektar sahədə ekilmis payızlıq

taxıl sahəsində biçin başa çatmışdır. Rayonun Şingədulan, Cangamiran, Livi-dirgə, Kıravud, Veri, Çayrud, Əliabad ərazilərində bol məhsul yetişdirilmişdir. Her hektardan öten ilə nisbətən məhsul çox əldə olunub. Her hektardan "25-30 sentner məhsulun əldə edilməsi müsbət göstəricidir.

Taxıl zəmirinin biçilməsi üçün 20 kombayn səfərbər edilmişdir. İlk dəfə olaraq Lənkeran Regional Aqrarlıqın tərəfindən taxıl biçini yeni Nev-Holland markalı kombaynları ilə həyata keçirilmişdir. Tofiq Qəribov və Biləsuvarlı Təhməsin Kazımov texniki göstəriciləri CK-4 kombaynlardan yüksək olan biçin məhsullarını səhələrlə çıxarmışlar. Dağ yamaclarında işləmə qabiliyyəti yüksək olan yeni kombaynlara həm fermerləri, həm də mütəxəssisləri razı salmışdır.

**Livədirqə fərqləndi**

Livədirqə ərazisi bol taxılı ilə həmişə öndə olub. Burada zəmirlərdə keyfiyyətli məhsul ye-

tişdirmək mümkündür. 270 hektar sahədə taxıl biçən fermerlər "20 sentnerdən çox buğda yığmışlar. Murya kəndində yaşayan 70 yaşlı fermer **Əlirza Kərimov** bu il 2 hektarda taxıl yetişdirmişdir. Hektardan məhsuldarlığı öten ilə nisbətən çoxdur, yeni 30 sentnerdir, keyfiyyət isə yüksəkdir.

Əlirza Kərimovla biçin zamanı görüşdük. O, söhbət zamanı belə dedi:

- Hələ gənc yaşlarımdan zəhmətə alışmışam. Dalğalanan zəmir həmişə məni ruhlandırır, əkin-biçinə maraq göstərmişəm. Bərkətlilə zəmir ruzi-bərəkətdən xəbər verir. Təndirdən gələn çörək ətini heç nəyə dəyişməyərəm. Bu il zəmirimizə yeni markalı kombayn çıxarıb. Həm yamaclarında məhsuldar işləyir, həm də vaxta qənaət edir. Mexanizator yeni kombaynın sükanı arxasında özünü təhlükəsiz hiss edir.

Biz inanırıq ki, Əlirza kimi zəhmətə bağlı adamların torpağa məhəbbəti, sabaha inamı sayəsində Lerik tarlaları payız ölkinə yüksək aqrarlıqda hazırlanacaq, torpağın bərkətlilə artacaq.

**Babək Şükürov**




## Abbas Əli oğlu Zahidov

Lerik rayonunun iqtisadi inkişafında böyük rol oynayan mütəxəssis, ictimai təsərrüfat və birlik rəhbəri, yurd, el-oba təəssübkeşi, tanınmış ziyalı, xeyirxah insanın vəfatından 40 günə yaxın vaxt ötüb...

Lerik rayon ictimaiyyətinə böyük itki üz verməmişdir. Təkcə Lerikdə deyil, qonşu rayon və şəhərlərdə tanınmış şəxsiyyət, sözbütöv və prinsipli, kamil şəxsiyyət, ictimai və dövlət maraqlarını, haqqı, ədaləti həmişə uca tutan, əqidsindən dönməyən insan Abbas Əli oğlu Zahidov aramızdan getsə də, o hələ uzun müddət xatırlanacaq, işıqlı xatirəsi yad ediləcəkdir.

Abbas Zahidovun ömrü oxunmamış bir kitaba bənzəyir. Bu kitab acılı-şirni xatirələrlə doludur. Onun qəlbə maraqlı və yadda qalan olaylarla zəngin idi...

O, 1940-cı ildə Livədirqə kəndində kolxozcu ailəsində anadan olmuşdur. 1957-ci ildə Şingədulan kənd orta məktəbini bitirmişdir. Sonra 1960-cı ilin avqust ayına ki-



mi "1 May" kolxozunda kolxozcu işləmişdir. 1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsinə daxil olmuş, savadlı bir mütəxəssis kimi oranı bitirmişdir. 1968-ci ilə kimi Kekonu

baytarlıq məntəqəsində, 1968-ci ildən 1976-cı ilin aprel ayınadək Əliabad baytarlıq məntəqəsinin müdiri, bir il isə Lerik üzümçülük birliyində baş baytar həkimi işləmişdir.

Yüksək təşkilatçılıq, idarəetmə və təsərrüfatçılıq bacarığı nəzərə alınaraq 1976-cı ilin yazından əvvəlcə S.Vurgün adına kolxozda sədr, sonra həmin təsərrüfatda direktor işləmişdir. 1987-ci ildən 1994-cü ilin iyun ayına kimi "1 May" sovxozunda direktor, sonra Lerik Rayon Aqrarkombinatının baş direktoru işləmişdir.

A.Zahidova daha bir etimad göstərilmiş, 1997-ci ildən başlayaraq o, Lerik Rayon İcra Hakimiyyəti başçısının Livədirqə ərazisi üzrə icra nümayəndəsi təyin olunmuş, bütün gücünü, qüvvəsini yeni idar-

etmə mexanizminin təkmilləşdirilməsinə, Milli Ordunun formalaşdırılmasına, təsərrüfatçılıq metodlarının inkişafına, abadlığa və tərəqqiyə, sosial inkişafa yönəlməsinə, bir ağsaqqal kimi xalqın hörmətini qazanmışdır. Bu vəzifədə işlədiyi illər ərzində hər kəsin ondan razı qalmasına çalışmışdır.

Qəlbə geniş insan, alovlu və tənqərvər, alıncab şəxsiyyət Abbas Zahidov 2005-ci ildə təqəddürə çixsa da özünü daim sırada hiss edirdi. Lerik Rayon Ağsaqqallar Şurası sədrinin müavini idi. Neçəneçə təşəbbüsü həyata vəsiqə almışdı, necib işləri ilə yadda qalmışdı.

Allah ona rəhmət və kəramətini əskik etməsin, mezarı nurla olsun.

**Dostlarından bir qrup**

## Böyük filosof və məntiq alimi

**XVI əsrin böyük filosof və məntiq alimi Məhiyyəddin Talişi 1550-ci ildə Dırıq mahalında anadan olmuşdur. Dırıq dedikdə Lerik rayonunun bir bölgəsi, ərazisi nəzərdə tutulur.**

Məhiyyəddin Talişi Yaxın Şərqi ölkələrində təhsil alan müdrik filosof, görkəmli alimlərdən elm və məntiqi, qabaqcıl fikirləri mənimsəmiş, dövrünün böyük nüfuzlu malik şəxsiyyəti, "tayfa ağsaqqalı" qaliblərin ən seçilmiş olan asnaqaranlı Babagil" adlandırılmış Babagilin (əsl adı Nizaməddin

Əmirə Şahsəvər Gilani Kəsgəri) müridlərindən olmuşdur.

Görkəmli alim "Məshəciət-talibin" (Tələbələr program-

ları - 1588), "Təhrirütəni" (Redaktə edən olandıran kitab) və "Şəri isəğüci" adlı məşhur əsərlərini götürmək olar. Məntiqdən bəhs edən sonuncu əsər Əsirəddin Əbharinin "Şəri isəğüci" (Kateqoriyalara girişin izahı) adlanır. Əlyazması katib Seyid Əhməd İbn Xan Əhməd tərəfindən hicri 1008-ci (miladi 1629) ildə köçürülmüşdür. 1629-cu ildə vəfat etmiş alimin qəbri şanlı mürsüdü Nizaməddin Əmirə Şahsəvər Gilaninin, yeni Babagilin qəbri yanındadır.




## Xaricdən gətirilən telefonlar yazılı bəyan ediləcək

"Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən yazılı formada bəyan edilməli olan malların Siyahısı" genişləndirilib.

Bu, Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda etdiyi dəyişikliklə əksini tapıb.

20 min manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar və səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları bu siyahıya daxil edilib. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

## Məşhur həkimdən şok açıqlama



ABŞ televiziyalarından birində yayımlanan verilişdə qonaq olan həkim Mehmet Öz koronavirusdan qorunmaq üçün əllərin yuyulma üsulundan danışıb.

"The Tonight Show starring Jimmy Fallon" verilişində qonaq olan ürək-damar cərrahisi virusdan qorunmanın yollarını açıqlayıb.

Həkim Öz "Turkish Twist-Türk bükülməsi" adını verdiyi üslu ən effektiv əl yumaya misal göstərib.

Əksər insanların yanlış şəkildə əl yuduğunu qeyd edən Mehmet Öz bildirib ki, əsas olan barmaqların arasının və ovucun yuyulmasıdır:

"Bir cərrahin əllərini necə yuduğunu göstərə-cəm. Deyək ki, əllərin arxa hissəsini yuyursan. Lakin bu önəmli deyil. Əlinə sabun aldıqdan sonra "Türk bükülməsi-Turkish twist" edirsən. Daha sonra barmaqlarını ovuşturursan və ovucunu sabunla "yağlayırsan". Prosedur 20 saniyəni-zi alacaq. Sonra rahatlıqla çölə çıxa bilərsiniz. Bu koronavirusa yoluxma riskini yarıya endirir".

## ELAN

LƏNKƏRAN REGIONAL MƏDƏNİYYƏT İDARƏSİ  
Elmas Ruffulayev adına Lerik rayon Uşaq İncəsənət məktəbi  
2020/2021-ci tədris ili üçün şagird qəbulu elan edir.

Məktəbdə aşağıdakı şöbələr fəaliyyət göstərir

1. Fortepiano
2. Xanəndəlik
3. Tar
4. Kamança
5. Qarmon
6. Nağara

Qeyd: Məktəbə qəbul üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır

1. Foto şəkil 3x4 = 2 ədəd
2. Yaşayış yerindən arayış
3. Sağlamlıq haqqında arayış
4. Doğum şahadətnaməsinin surəti
5. Oxuduğu məktəbdən arayış

Məktəbə 7-yaşdan 13-yaşadək uşaqlar qəbul olunur  
Sənədlər iyunun 1-dən avqustun 31-dək qəbul olunur. Təhsil pulsuzdur  
Əlaqə telefonları: (0252)4-48-91; 070 308 66 74  
055 245 94 88

Direktorluq

## Hörmətli oxucular!

Rayonumuzun yeganə mətbu orqanı olan

## "Lerik"

qəzetinə 2020-ci ilin ikinci yarım ili üçün abunə yazılış davam edir. Qəzetə Lerik Rayon Poçt filialında, Mətbuat Yayımı şöbəsində abunə yazıla bilərsiniz. Qəzetin yarım illik abunə qiyməti 10 manatdır.

"Lerik" qəzeti redaksiyası

## Allah rəhmət eləsin!

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov başçılıq etdiyi aparatın kollektivi ilə

**Abbas Zahidovun** vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin işçiləri Lerik DAIM-in direktoru Mahmud Zahidovun atası

**Abbas Zaidovun** vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Xureyman Qarayev, Qəhrəman Əliyev, İdris Mütəlliboğlu, Qurban Ağayev, Davud Manafov, Gülmirzə Tağıyev, Əli-hüseyn Əliyev, Ələkbər Kərimov, Tofiq Bədəlov, Əlirza Əliyev, Elxan Əliyev, Elman Abbasov, İlham Dadiyev

**Abbas Zaidovun** vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Əkrəm Abdullayev, Tarverdi Ağayev, İdris Şükürü, Müqəddəs Dənziyev, Əliabbas Malikov, Camil Nuriyev oğlu

**Frudinin** vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

İdris Şükürü, Mahmud Zaidov, Əlipənah Bayramov, Xureyman Qarayev, Əlirza Əliyev, Ələkbər Kərimov, Xasay Məmmədov

**Şübar Mirzəyev** vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Nəbi Mirzəyev, Əlvəset Muxtarov, İdris Mütəlliboğlu, Əkrəm Kərimov, Rizvan Bəndiyev


**Ağavərdi Ağayev** vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Əkrəm Abdullayev, Tarverdi Ağayev, İdris Şükürü, Müqəddəs Dənziyev, Əliabbas Malikov, Camil Nuriyev oğlu

**Frudinin** vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Əkrəm Abdullayev, Tarverdi Ağayev, İdris Şükürü, Müqəddəs Dənziyev, Əliabbas Malikov, Camil Nuriyev oğlu

**Frudinin** vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.



Redaktor  
İdris ŞÜKÜRLÜ

Təsisçilər:  
Lerik Rayon İcra Hakimiyyəti və "Lerik" qəzetinin redaksiyası  
H/N: A205AİB3308001947400220174  
VOEN: 6300050071

Lisenzia № V 280  
İndeks 96935  
Hər kas öz imzasına cavabdehdir.  
Əlyazmalar geri qaytarılmır

Redaksiyanın ünvanı:  
Lerik şəhəri,  
Nizami küçəsi  
Tel: (070) 520-73-91

Qəzet "Son Dakika" MMS mətbəəsində hazır diapozitivlərdən çap olunmuşdur.  
Tiraj: 450  
Sifariş: 60